

## **“İstəSən!”**

### **Instagram müsabiqəsinin qaydaları**

#### **1. Ümumi müddəalar.**

1.1. Bu Qaydalar “İstəSən!” Instagram müsabiqəsinin (bundan sonra Müsabiqə) keçirilmə şərtlərini tənzimləyir.

1.2. Müsabiqə Azərbaycan Respublikasının ərazisində və “Azercell Telekom” MMC-nin (bundan sonra – Təşkilatçı) rəsmi Instagram səhifəsində <https://www.instagram/azercell> - keçirilir.

1.3. Bir iştirakçı yalnız bir meyar üzrə qalib kimi mükafatlandırıla bilər. Ən çox bəyənmə sayı qazanmış ilk 2 iştirakçıdan biri həm də ən çox baxış sayı qazanarsa baxış sayı üzrə növbəti yeri tutan iştirakçı qalib elan ediləcəkdir.

#### **2. Təşkilatçı.**

2.1. Müsabiqənin təşkilatçısı “Azercell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

2.2. Təşkilatçı haqqında məlumatlar: Ünvan: AZ1122, Bakı şəh, Tbilisi pr., 149. Tel.: (012) 496 70 07; E-poçt: office@azercell.com

#### **3. Müsabiqənin müddətləri.**

3.1. Müsabiqə 25/10/2022 – 28/11/2022 tarixlərini əhatə etməklə davam edəcək.

3.2. Mükafatların alınması üçün son tarix 25.12.2022.

#### **4. Müsabiqənin iştirakçıları və onlara olan tələblər:**

4.1. Müsabiqədə Təşkilatçının rəsmi Instagram səhifəsini izləyən 18 yaşına çatmış tam fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının ərazisində daimi yaşayan fiziki şəxslər iştirak edə bilər.

4.2. 16 yaş tamam olmuş yetkinlik yaşına çatmamış şəxslər Müsabiqədə yalnız valideynlərinin (qanuni təmsilçilərinin) yazılı/rəsmi razılığı ilə iştirak edə bilərlər.

4.3. Təşkilatçının işçiləri, onların ailə üzvləri, Müsabiqənin keçirilməsinə cəlb edilmiş idarə, müəssisə və təşkilatlar, onların işçiləri və həmin işçilərin ailə üzvləri Müsabiqədə iştirak edə bilməzlər.

4.4. Müsabiqə müddəti zamanı iştirakçı öz hesabının adını dəyişməməlidir.

4.5. Müsabiqədə iştirak edən şəxslərin ən az 2 paylaşımı və 10 izləyicisi olmalıdır. Real olmayan hesabların iştirakı qeydə alınmayacaq.

4.6. Hər bir iştirakçı müsabiqə çərçivəsində yalnız 10 (on) video ilə çıxış etmək imkanına malikdir.

4.7. Müsabiqə şərtlərini ödəyə bilməyən və ya tələbləri pozan iştirakçıların nəticələri etibarsız hesab olunacaq.

## **5. Müsabiqənin keçirilməsi.**

5.1. Müsabiqədə iştirak etmək üçün iştirakçı:

5.1.1. Təşkilatçının rəsmi internet səhifəsində bu Qaydalar ilə tanış olmalı;

5.1.2. Təşkilatçının rəsmi Instagram səhifəsini izləməli;

5.1.3. Müsabiqə elan edilən postu bəyənməli və şərh bölməsinə “qoşuldum” yazmalı;

5.1.4. “İstəSən” Instagram filtrindən istifadə etməklə mahnının sözlərinə uyğun video çəkməli;

5.1.5. Çəkdiyi videoya #İstesenMusabiqe heşteqini əlavə edərək öz instagram profilində paylaşmalıdır. Video avtomatik olaraq <https://www.azercell.com/az/personal/campaigns/contests/istesen.html> səhifəsində yerləşəcək.

5.2. Aşağıdakı iştirakçılar qalib sayılır və hədiyyələrlə mükafatlandırılır:

5.2.1. Ən çox bəyənmə sayı yığan ilk 2 iştirakçı – iPhone 13;

5.2.2. Ən çox baxış sayı yığan ilk 2 iştirakçı – Samsung S22;

5.2.3 Bəyənmə və ya baxış sayı birdən çox iştirakçıda bərabər olarsa video paylaşım tarixi əsas götürülərək daha öncə paylaşılmış post qalib sayılacaq.

5.3. Müsabiqənin keçirilmə müddəti 25.10.2022-28.11.2022-ci il tarixləridir.

5.9. Qaliblərin siyahısı 29 noyabr 2022-ci il saat 16:00-dək müsabiqə postunun şərh bölməsində və <https://www.azercell.com/az/personal/campaigns/contests/istesen.html> veb sahifəmizdə paylaşılacaq!

## **6. Videolar barədə tələblər.**

6.1. Videolar hər hansı üçüncü şəxslərin tələblərindən azad olmalı, hüquqlar, o cümlədən məzmun və kompozisiya iştirakçıya aid və onunla bağlı olmalıdır.

6.2. İştirakçılar müsabiqəyə qatılaraq, müsabiqəyə təqdim etdikləri kontenti, təşkilatçının rəsmi Instagram səhifəsində - <https://www.instagram/azercell> yerləşdirilməsinə razılıq verirlər.

6.4. Videoların məzmunu qüvvədə olan qanunvericiliyin tələblərini və sosial şəbəkələrdən istifadə qaydalarını pozmamalı, əxlaq normalarına uyğun olmalıdır. Müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözümsüzlüyü təbliğ edən, hər hansı şəxsin şərəf və ləyaqəti alçaldan, işgüzar nüfuzuna zərər vuran, əqli mülkiyyət hüquqlarını pozan, pornoqrafik, pirat və kontrafakt məzmunlu, reklam və ya anti-reklam səciyyəli videoların yüklənməsi qadağandır. Təşkilatçı məzmun və kompozisiya baxımından Müsabiqə tələblərinə cavab verməyən istənilən məlumatı silmək hüququna malikdir.

6.5. Videolar yükləməklə iştirakçı videoların yuxarıda təsvir edilmiş qaydalara tam uyğun olmasını bəyan etmiş hesab edilir, videoların məzmununa görə Təşkilatçı üçüncü şəxslər qarşısında hər hansı

məsuliyyət daşımır, mübahisəli vəziyyətlər yarandığı təqdirdə itxlaflar iştirakçı ilə üçüncü şəxslər arasında müstəqil şəkildə həll edilməlidir.

## **7. Mükafat.**

7.1. Ən çox bəyənmə sayı yığan ilk 2 iştirakçı iPhone 13, ən çox baxış sayı yığan ilk 2 iştirakçı Samsung S22 telefonu ilə mükafatlandırılacaqlar.

7.2. Mükafat qalibə Fəvvarələr meydanındakı ( Tağıyev Küç, 26A) ünvanda yerləşən Azercell Eksklüziv mağazasında təqdim olunacaq.

7.3. Mükafat hər hansı bir formada nağdlaşdırıla və başqa mükafat ilə əvəz edilə bilməz.

7.4. Mükafatın alınması üçün son tarix 25.12.2022-ci il tarixidir. Bu tarixə qədər müraciət etməmiş qaliblər mükafatdan imtina etmiş hesab edilir və bu tarixdən sonra edilmiş müraciətlər nəzərə alınmır.

7.5. Qalib həm Təşkilatçının rəsmi Instagram səhifəsində açıqlana, həm də iştirakçının bilavasitə özünə şəxsi ismarıq vasitəsi ilə xəbər verilməklə məlumatlandırıla bilər.

7.6. Qalib özü barədə məlumatları (ad, soyad, ata adı, telefon nömrəsi, elektron poçt ünvanı, şəxsiyyət vəsiqəsinin məlumatları) onlara əvvəlcədən bildiriləcək üsulla Təşkilatçıya təqdim etməli və mükafatı alarkən şəxsiyyətini təsdiq edən sənədin əslini təqdim etməlidir.

7.7. İştirakçı tərəfindən təqdim edilmiş məlumatlar yanlış olduqda, təqdim edilmiş məlumatlar əsasında iştirakçı ilə əlaqə saxlamaq mümkün olmadıqda, qalib haqqında məlumatlar ilə şəxsi hesab məlumatları arasında aradan qaldırılması mümkün olmayan uyğunsuzluqlar olduğu təqdirdə Təşkilatçı mükafatı verməkdən imtina etmək hüququna malikdir və buna görə məsuliyyət daşımır.

7.8. Qalib mükafatdan imtina etdikdə və ya Təşkilatçı mükafatı verməkdən imtina etmək hüququndan istifadə etdikdə mükafat növbəti yeri tutmuş iştirakçıya verilir.

## **8. Digər şərtlər.**

8.1. Müsabiqənin qaydaları barədə məlumatlandırma Təşkilatçının rəsmi Instagram və İnternet səhifələrində həyata keçirilir.

8.2. İştirakçı bu Müsabiqədə iştirak etməklə hazırkı qaydalar ilə tam tanışlığını və onlarla razılığını, o cümlədən aşağıdakılara razılığını bildirmiş olur:

8.2.1. müsabiqənin keçirilməsi zamanı hər hansı üçüncü şəxsin hüquqlarının iştirakçı tərəfindən pozulması halı olduqda Təşkilatçıya qarşı irəli sürülmüş tələblərin müstəqil şəkildə iştirakçı tərəfindən həll edilməli olması;

8.2.2. iştirakçı barədə məlumatların, o cümlədən Müsabiqə materiallarının Təşkilatçıya aid informasiya resurslarında və müxtəlif informasiya daşıyıcılarında Təşkilatçı tərəfindən sərbəst yerləşdirilməsi və yayılması.;

8.2.3. müsabiqədə iştirak etmiş videolardan öz mülahizəsinə əsasən bütün üsullarla qeyri-müəyyən müddət ərzində istənilən yerdə istifadəyə müstəsna hüquqlar Təşkilatçıya məxsusdur.

8.3. Təşkilatçı qalib gəlmək üçün ədalətsiz üsullardan istifadə edən (vicdansızcasına davranan) iştirakçıları Müsabiqədən kənarlaşdırmaq hüququna malikdir.

8.4. İştirakçı tərəfindən bu Qaydaların hər hansı bir bəndinin pozulması Təşkilatçıya mükafat verməkdən imtina etmək hüququ verir.

8.5. Təşkilatçı rəsmi Instagram və İnternet səhifələrində yerləşdirməklə Müsabiqənin keçirilmə qaydalarında dəyişiklik etmək hüququna malikdir.